

YAKUT VƏ ALTAY DASTANLARINDA DIRİLİK SUYU

Xülasə

Yakut olonxolarında dirilik suyu İlqe adlı ilahi nemət sayılan içki ilə paralel iştirak edir. İlqe döyüş zamanı gücünü itirməkdə olan bahadırı səmadakı qadın şaman tərəfindən verilir. Yakut və Altay dastanlarında dirilik suyu ilahi mənşəlidir və bahadırı ilahılardır tərəfindən verilir, qəhrəmanın güclənməsinə, yenidən diriləsimə xidmət edir. Yakut və Altay dastanlarında dirilik suyu ölü suyu ilə birlikdə çıxış edir. Hayat verən ana ağacla dirilik suyunun bağlılığı həm Yakut, həm də Altay dastanlarında vardır. Yakut və Altay dastanlarında dirilik suyu Süd ağ göl və Sumer-ulan dağının ilə bağlıdır. Türk mifologiyasında Süd ağ göl və Sumer-ulan dağının insan ruhunun yarandığı və şəfa tapıldığı ölməzlik məkanıdır. Buryat ulıqlarında və "Qeser" dastanında qəhrəmanların obədi gəncəliydir dirilik suyu ilə bağlıdır. Antik dönya mifologiyası ilə Altay və Yakut dastanlarında dirilik suyu və onların funksiyası arasında fərq ondan ibarətdir ki, yunan mifologiyasındaki Ambroziya, Hind mifologiyasındaki Amrita, Soma yalnız allahlara maxsus ikicidir, onlar yalnız allahları ölümsüzlük bəxş edir. Yakut və Altay dastanlarında isə dirilik suyu ilahi mənşəli olsa da, bahadırılar üçün nəzərdə tutulmuşdur.

Açar sözlər: Süd ağ göl, hayatı ağacı, dirilmə, dirilik suyu

Giriş. Yakut olonxolarında: Yakut olonxolarında (qəhrəmanlıq dastanlarında) və schirli nağıllarında dirilik suyu qəhrəmanın ölüb-dirilməsinə və güc-qüvvə toplamasına xidmət edən motiv kimi mühüm rol oynayır. Olonxolarda dirilik suyu *Ilqe* adlı ilahi nemət sayılan içki ilə paralel iştirak edir. İlqe (ağ və sarı rənglərdə, ördək yumurtası boyda, ölüñü dirildi bilən güdücə tasvir edilir) döyüş zamanı gücünü itirməkdə olan bahadırı səmadakı qadın şaman tərəfindən atılır və bahadırı cəld hərakətlə səmədan enən İlqəni ağızı ilə qəbul etməlidir.

Kıls Nürqun üçün səmədan süd ağ atalar və ağ İlqe ilə dolu tuluqlar enir [1, s.275]. Yakut olonxolarının bahadırıları Düray Berqen, Kıls Nürqun, Tamallaayı Berqen və digərləri səmədan enən ilahi İlqəni udaraq, düşmənə qalib gələn bahadırılardır. Olonxoda Ürün Sölögöy müqəddəs İlqəni səmədan qəhrəmanın qara qüvvələrlə döyüşdə itirdiyi enerjisini və hayatı gücünü bərpa etmək üçün gətirir. Döyüşün ən kritik anında, qəhrəmanın artıq gücünü itirib məglub olacağının vaxtında allahların elçisi Sölögöy müqəddəs İlqəni gətirib birbaşa qəhrəmanın ağızına atır. Bundan sonra qəhrəmana güc gəlir və

raqibinə qalib gəlir [2, s.60].

"Düray Berqen" olonxosunda "ürünq İlqe" adlı ağ ilahi içki tasvir olunur. Bu sehri içki qəhrəmanlara bahadırılıq gücü, ilahi vergivərma xüsusiyyətinə malikdir. Bahadır Düray Berqenin abaası bahadırı ilə döyüşdə yenildiyini görən sadiq dostu-bahadırın attı ali ilahi Ürünq Aynı Toyona yalvarır ki, onun sahibinə kömək etsin. Ürünq Aynı Toyon şaman qadın Aynı Alakaayı Kuonu qəhrəmana köməyə göndərir. Şaman qadın səmadan ilahi sarı İlqəni birbaşa bahadırın ağızına süzür. İlahi İlqənin qəbulundan sonra Düray Berqen qüvvəli olub raqibini məglub edir [3, s.194].

Olonxo bahadırı Beriet Berqen Yuxarı dünyaya gedib dirilik suyunu orada tapır və öz gücünü bərpa edir. "Nürqün Bootur" olonxosunda bahadır Nurgün Bootur dirilik suyunu yer altında dünyadan tapır. Belə ki, dirilik suyunu qadın abaası yuxarı dünyada yaşayan Gün Ceseqey Toyondan (at ilxisi ilahisindən) uğurlayıb. Nürqün Bootur ölmüş bahadır Aynı Ürünq Uolani diriltmək üçün samurun kəllə sümüyündə göy rəngə çalan parlaq dirilik suyunu getirir. O, bu dirilik suyu ilə ölüünün başını isladır,

bədənəna ciliyir, bir-iki damcı ağzına damızdırır [4, s.231]. Olonxoların əksəriyyətində bədar dirilik suyunu ham içir, həm də bədənəna sürtür. Beləliklə, yaraları sağlalı, güc-qüvvətə gəlir. Deməli, olonxolarda dirilik suyu yalnız içmək üçün nəzərdə tutulmayıb.

Folklor mənşələrindən görüldüyü kimi, dirilik suyunu götiyərk üçün samurun kollə sümüyündən, qarğanın sidik kisasından istifadə edilir. Bunlar suyu daşıya biləcək qab və ya tuluq funksiyasını yerinə yetirir.

"Çepçəkən-çepçəken" adlı Yakut sehrli nağılındı qəhrəman doğma bacısını qarğanın öz balalarını sağalmaq üçün götiydi dirilik suyu vasitəsilə dirildi. Nağıldı deyilki, abasıının oğlu böyük bacını yeyir, sümüklərinini zibilliyo atır. Onurğa, oynaq, ayaq sümüklərinini pətilə bir yero yiğirlər. Qarğanın yuvasını dağıdırlar, quşların gözlərini çıxarırlar, ayaqlarını və qanadalarını qırırlar. Qarğalı, balalarını öldürməmələri üçün yarlıvar. Onda öldürülən qızın qardaşı qarğadan dirilik suyunu gətirməsini istayır. Qarğalı dirilik suyunu heynənin sidik kisasında gətirir. Bacını dirilik suyunda yuyurlar və o dirilir [5, s.96].

Bu folklor nümunələrində isə dirilik suyu bədən üzvündən alda edilir. Məsələn, "Qüdrətli Ər -Səqotox" olonxosunda bahidir Ayni Kemüs Kiriktay atası Ər -Səqotoxu diriltmək üçün dirilik suyunu öz ayagının daxili əzoləsindən çıxarır və atasını dirildir [6, s.185]. "Çaaçaxaan" sehirli Yakut nağılındı isə qəhrəman Çaaçaxaan demənik varlıq Manqusun çöçəla barmağından dirilik suyu çıxarıb öz uşaqlarını dirildir [7, s.79]. Bahadır Açı-Bucu qardaşını atın qulağından çıxardığı dirilik suyu ilə canlandırır [1, s.51]. Bahadır Sici Bosxon atın sağ qulağından çıxardığı dirilik suyunu içir və özüno sürtərək güclü və qüdrətli olur. [1, s.47]. Kudaannax Kus yaralı atını onun qulağından dirilik suyunu məlhəm kimi yaralarına sürtərək müalicə edir [1, s.64]. Bahadırın atı səma mənşəli olub, səmadan endiyi üçün onun qulağından dirilik suyunun əldə edilməsi təsadiyi deyildir, çünki dirilik suyu da səma mənşəlidir. Üründür Ayni Toyon Qula Tulaayxanı, bahadır Beriet Merqen Nuoralcın Kuonu dirilik suyu vasitəsilə dirildir, bahadır Yelyüü Üyedülbe ölməkdə olan bahadır

Aan Sandılıya dirilik suyu içirərək yenidən gücləndirir [1, s.175-176].

Yakut olonxosunda dirilik suyu ilə yundan sonra gözəlləşən Kus Nürqun "Göyçək Fatma" Azərbaycan nağılındı qəhrəmanın rəngli bulaqların suyu ilə yuyubən gözəlləşəşəni xatırladır. "Koroğlu" dastanində Koroğlun dirilik çeşməsindən su içidikdən sonra qüvvətli olmasa və heç bir dəşmənə yenilməsənə Yakut olonxolari ilə variantlaşır. "Cil" At" Azərbaycan nağılındı qəhrəman darya aygırının sündündə cimib cavansı. Azərbaycan nağıllarında qarşımızı çıxan qəhrəmanı güc-qüvvə, şəfa verən və gözəllik baxş edən bulaqlar dirilik suyunun transformasiyaya uğramış şəkli, folklor yaddaşında qalan qalığı kimi çıxış edir. Məsələn, məsələ usağıñ kasılmış başını sağaldan hovuzdakı su və ya gözəllik baxş edən bulaq suyu, qəhrəmanın dərəyə aygırının sündündə (invariant) Süd aq göl) cimib cavansı dirilik suyunun transformasiyaya uğramış funksiyasını icra edir.

Ölü və diri suyu: Öljəbt mönű uta (Müqa, Münq, Möqö) Yakut nağıllarındakı ölü suyunun adlarındandır. Yakut nağıllarında "ostorujuja", "ölör mönű uta" adlı ölü suyundan danışılır. Yakut olonxosunda Kus Xanqılın oğlu abasılarının yaşadığını makəna girib orada biri ölü, digəri isə diri su ilə dolu iki vədrə görür. Diri suyu içidikdən sonra boş vedraya ölü suyuna töküb abasıları aldadır [1, s.19].

Türk mifologiyasında səma suyu dirilik, yeralı su isə ölü su kimi deyərləndirilir. V.Y. Propp "Şehirli nağılin tarixi kökləri" əsərində qeyd edir ki, "dirilik suyu və ölü suyu bir-birinə zidd deyildir, əksinə onlar bir-birini tamamlayırlar" [8, s.167]. V.Y. Propp ölü suyun mənşəyini qədim Misir yeralı ölülös dünənsi ilə bağlayır. İnanca görə, qədim misirliyər avvalcə ölüya ölü suyu çıxarırmışlar. Bunuñla, onu tam ölüye çevirirmişlər. Bu, dəfn mərasimində ölüünüzəri sopilan torpaq kimi idir. Bundan sonra, ölü hesab edilir. Yalnız bu ritualdan sonra dirilik suyu təsir edə bildir [8, s.167-168].

Altay dastanlarında: "Alip Manas" Altay dastanında Ak xanın adamları tarşından doxsan qulaqlı quyuya atılan bahadırı sadıq atı ağ

küplükli dirilik suyu vasitəsilə yenidən canlanır. "Kozin Erkeş" Altay dastanında düşməni Karanı xan tarşından öldürülən Kozin Erkeşin sevgilisi Bayim-Sur mürqəddəs su arjan kutuk suu ilə onun sümüklərini yuyur, bahadırı sümükləri ilə örtülü birləşir.

"Kan-baba" matında Kan-baba atın qarşını kəsib ora gırıb gizlənir. Alip qara quş iki balası ilə galır, Kan-baba quşun balalarını tutub dirilik suyu (menqi su) gotirməsini tələb edir. Alip qara quşun bircinci dəfa adı su gətirir, Kan-baba suyun haqqı dirilik suyu olub-olmadığını müyyənləşdirək üçün quşun balalarından birinin başını kəsib, suyu onun üstüne tökür və Alip qara quşu ikinci dəfa dirilik suyunu gətirməyə göndərir. Bu dəfa qızı aslı suyu gətirir və Kan-baba suyu quşun ölmüş balasının üstüne tökür o canlanır. Kan-baba dostu Batır xanı da bu yolla canlanır [9, s.122].

Sibir tatarlarının inanclarına görə, yeraltı dünyada İrlə xanı xidmet edən çox sayıda demənik varlıq var, onlardan biri qırq buynuzlu heyvanın üstündə gəzən doqquzbaşlı Cilbeqanıdır. Əfsanələrin birində deyilir ki, Cilbeqan qara tüküñ (qara tüküñ tatar mifologiyasında yeraltı dünyaya aiddir. Tatar folklorunda cəhənnəm allahı İzit xanın qızı kimi tasvir olunur) ovlamaq işləyən bahadır Komedy-Mirçenin başını kəsib yeralı dünənyaya, İrlə xana aparır. Bahadırın bacısı Kubayko Cilbeqanın izi ilə yeralı dünənyaya qardaşının başını gatirməyə gedir. Yeraltındı uzun və qorxulu yoldulduğundan sonra oradakı arxa çayın kənarındaki dağın yanında İrlə xanın qırq künclü daş sarayı (buryatların inancına görə cəhənnəm qırq künclü, qırq qapılı və qırq hissəlidir) və qarşısında bağlanmış atını görüb içəri daxil olur. Bəd ruhları mübarəzədən sonra bütün mənəcənləri yelen Kubayko İrlə xanı görə bilir və ondan qardaşının başını istəyir, lakin İrlə xan Kubaykodan torpağa basdırılmış yeddibəşli iri qoyunu çıxarmasını tələb edir. O, avvalcə qardaşının başını tapır, sonra qoyunu dərtib çıxarı və işliyi dünənyaya çıxır. Qardaşının başını bədənində – yerinə qoyub ağlayan igid qız Kubaykoya. Kudayın rəhami galır və ona dirilik suyu göndərir. Dirilik suyunu qardaşının dodaqlarına üç dəfa sürtür və ona canları [10, s.68-73].

Ana ağac və dirilik suyu: Yakut olonxosunda içində torpağın sahibi-ruhu yaşıyan göyün sakkinzincə qatına yüksələn mürqəddəs ağac qarşısında diz çöküb dədə Basınum ba-hadır kömək edir. Ağacın içindən çıxan sahib-ruh bahadırın yaralarına qoltığının altından çıxardığı ağ İlqeni çəkir və Basınumın yaraları sağırlır. Sahibə ruh bahadırı sol döyü ilə əmizdirir ona xeyir-dua verir [1, s.138]. Bahadır Dırayı mürqəddəs ağac Aal Luuk Mas aq İlqə ilə bəsləyir [1, s.36].

Hayat verən ana ağacla dirilik suyunun bağlılıq ham Yakut, ham də Altay dastanlarında vardır. Altay əfsanələrində göyün on ikinci qatına qədər yüksələn dünənya dağının üzərində bir qayın ağacının olduğunu, hayat suyunun bu qayının altındakı mürqəddəs çıxırda olduğunu deyilir. Bu hayatı suyunun başında mürqəddəs ruh olan Tata adlı gözətçi dayanır. "Minusinsk" qəhrəmanlıq dastanında bəslə deyilir:

*Böyük bir dağ yüksəlir on iki göy qatından,
Dağda bir qayın vərdi, yarpaqları altındadır.
Qayının altındasda kiçik bir çuxur vərdi,
Bir qarış bəslə deyil, ondan yüz dəfə dardı.
Bir çuxur dopdoluqdu qutlu hayat suyuyla,
İçən ölməz olurdu abidi bər duyguya.
Altın bək kasa vərdi bu suyan ləp başında,
Orda bəkci dəvəti, kim bilsə, kac yəsəndə,
Ağsəggal Tata denir o bəkçinin adına,
Tənriça qoymuş idi bu qayının altına*

[11, s.122].

Süd aq göl: Türk mifologiyasında səməda cənnətdə Süd aq gölün olduğu deyilir. Yakutlarda kütən insənəli tanrı Toyon Ağa tarşından verildiyinə inanılmazdır. V.Radlovun deyinə görə, Altay tatarları böyük tanrı Bay Ulgönün ataların tələbi ilə yeni doğulmuş körpəye veriləcək hayat gücünü Süd aq gölə axtarması üçün bir elçi göndərməsinə inanırlar. Yeni doğulmuş körpəye hayatın simvolu olan, ona hayat gücü verən süd kütü ifadə edir. Bu inanc Volqa çuvaları kimi müxtəlif türk xalqlarında həlsə də mövcuddur. Bir qohum öldüyündə xoşbəxtliyin evdən uzaqlaşmaması üçün evdə süd paylanır və süd dolu bir qab evdə bir yeri gizlədirilir [12, s.41]. Burdan da analısları ki, Süd aq göl insənən rubunun qaynağıdır.

Şamanlar qamlıq zamanı insanın ruhunu təmizləmək, yumaq, dirləndirmək üçün Süd ağ gölə aparırlırlar. Şaman qamlıq prosesində yorulan tırn-burasını dincəlmək üçün Süd ağ gölə göndərir rəq "Süt-ak- köldən suqat al, Sürüm tuden janzit al, yani Süd ağ göldən iç, Sürüm dağından ye", - deyir [13].

"Altay Buuçay" Altay dastanında səmada Süd ağ göl, yanında isə şəfəvərıcı, ölünlü canlıdanın qız Temene-koo təsvir olunur. O, Erkemelin üzərinə ağ süd sıçradanı bahadır dirlib ayaga qalxır. "Ak Böknin oğlu Kan Tacı" Altay dastanında da Süttər-köl təsvir edilir. Dastanda qəhrəmanın Sumer-ulən-layqanın yanındakı Süttər-kölərdə çimib təmizlənməsi, Səma suyu Deri-ñor təsvir edilir. Dastanda Koq-Ayri, Alas qamdan öyrənir ki, Tilana-koonun ruhu Ulan-Sumer məscisinin yanındakı Süd ağ gölün sahilindədir. "Maaday-Kara" Altay dastanında Kökütey-merqenin atı onu Süd gölünə baturib çıxıraq sağdır. Onun ruhunu Erliyin qızının ruhundan arındırır [14, s.142].

Xakaslarda uşağıın yas mərasimində südlə bağlı ritual icra edirdilər. Bir yaşı qadın fincanına süzmülsü südü əlində casədinə ətrafında üç dəfə sırlayaraq "birdəfəlik getmə qayıtl" deyirdi. O uşağıın ruhu öz anasından yenidən doğulsun deyə həmin südü içmək üçün anaya verilirdi. Ölən uşağıın ruhunun yeni körpəye keçməsi üçün bu ritual süd vəsiləsi ilə icra edilirdi. Xakaslarda şaman uşağı olmayanlar üçün "Imay tartar" mərasimi keçirən zaman qamlıq prosesində uşağıın kutunu alb galır va bir fincan südün içino at्त hamilo olmasi üçün qadına verir. İnsanın ruhu, yani kutla süd bir-birinə bağlıdır. Həm insanın doğulmasında, həm də ölon-dan sonra yas mərasimlərində süd iştirak edir. Xakaslarda canlı insanların ruhunu aparmaması üçün ölüye "verilon" ritual südü xakaslar xuraylaan süt adlandırdırlar [15, s.155].

Sadalanan mətnlərdən göründüyü kimi, Süd ağ göl türk mifologiyasında ruhun yarandığı, bəd qüvvələrindən arındığı, şəfa tapıldığı və güc-qüvvəyyə qatlığı ruhun ölməzlik mökanıdır. Sadalanan folklor mətnlərində aydın olur ki, Süd ağ göl Heyat ağacı ilə bağlı olduğu kimi Dünyada dağı Sümer-ulən tau ilə də bağlıdır. Bunu qaraçay-balkar folklor mətnlərindən da

görmək olar. *Ölümsüzlük bəxş edən Mingi tau bulağı* haqda balkar rəvayətinə görə, Alaquaqanın oğlu Qaraşauay Mingi tau (Elbrusun) zirvəsində bulaqdan su içib yaşayır. Balkardalar hələ da Elbrus dağının zirvəsindəki ölümsüzlük bulagı haqda inanc mövcuddur. Uzunömərlü qartal va qarğalar kimi daim o bulaqdan su içən quşların ölümlü təsadüfən başqa sudan içməsi ilə izah olunur [16, s.705]. Qaraçay-balkar epo-sunun qəhrəmanları Qaraşauay və onun atı Qemuda o bulaqdan su içdiyi üçün onlar qocalmır va ölmürül. Onların indi də Mingi taunun ətrafında yaşıduqlarına inanılır [17, s.484-485]. Balkar əfsanəsinə görə Elbrus yüksəkliliklərinin arasında biri dirlilik, digəri ölü su olan iki qızılıtlı su bulağı var. Bulağı yüksəklilikdə oturub kimsinə bulağı geldiğini gördükdən burulğan yaranan, ağar gələn geri dönənə, gözlərini oyan qartal qoruyur.

Çəkilən misallardan belə bir qənaatə golmək olar ki, türk xalqlarının folklorunda geniş yayılmış dirlilik suyu motivinin arxaik kökündə Süd ağ göl inancı dayanır. Türk mifologiyası hayat və ölüm fösəsi, ölümsüzlük axtarışları, əbədi hayat düşüncəsi, əbədiyyətin bir tək Tanrıya məxsus olması (Kögö Mönkö-əbədi Göt) inancların üzərində qurulmuşdur.

Bahaddin Öğəlin "Öslinda, türk dastanlarında ölümsüzlük yoxdur, təkçə ölib-dirilmə vərdür" fikri [18, s.586]. Qeyd etmək lazımdır ki, bu fikrin özü mübahisəlidir, çünki türk dastanlarında ölümsüzlüyü ən bariz nümunə kimi "Ural-batır" başqırd dastanının misal göstərilib. 1. Dastanın qəhrəmanı Ural-batır ölümsüzlük axtarır, dirlilik suyunu tapır, lakin içmir. Dastanda dirlilik suyu ölib-dirilməyə deyil, məhz ölümsüzlük axtarışlarına xidmət edir. 2. "Kitab-Doğru" dastanının "Duxa Qoca oğlu Dali Domrul" boyunda Dali Domrul ölmə möleyini möhv edib, insanların ölümsüz etmək istəyir. 3. "Maaday-Kara"nın II bölmümdə atası Maaday-Kara ilə anası Altın-Tarğa ölümsüzlük axtarışının dəfə safara çıxır. Bu safar yeraltı dünyasının hakimi Erlik bayı öldürmək üçündür. Erlik bayı öldürüb pis insanları orada qoyub, yaxşı insanları götürüb yer üzüne qaydırır. Köküdey-merqenin səfəri ölümsüzlük axtarışı kimi dəyərləndirilir [19].

Buryat uliqerlərində: Dirlilik suyu motivi-na digər monqol xalqlarının folklorunda, buryat uliqerlərində rast gəlmələr olur. Buryat uliqerlərinin süjetində qəhrəmanın qara, şəffaf dirlilik suyu (muyixçiyin xapa yhan) tapması təsvir olunur. Türklerin arxaik inanc və mərasimlərinin buryat folkloru ilə qurşlaşdırılması ortaq əcda-nın və ya davamlı mədəni əlaqların nəticəsində onların arasında oxşar cəhətlərin çox olduğunu göstərir.

Əgar sən ananı incitsən

Humer dağları aşar,

Süd göl yoxa çıxar.

Humer yula şerqexül,

Exel xüxe qomolyojo opixodo

Hünxen dalay şerqexe! [20, s.48]

Həm buryatlarda, həm də yakutlarda qarğaların sahib olduqları dirlilik suyu inancı olmuşdur [21, s.107]. Kalmıklärın mifoloji rəvayətləri Araxa (ya Araxu) adlı mifoloji varlıqları və buddist ilahəsi Oçırvani ilə bağlıdır. İnsanlar ölməye başlayanda allahlar yığılıb ölü-mün qarşısını almağın yollarını fikirləşirlər. Onlar sehri ölümsüzlük nektarını - Arşanı kaşf edirlər. Bütün allahlar getdikdən sonra Oçırvani Arşanı orumalı id. Lakin onun qisa müddəti yoxluğunundan istifadə edən Araxa tez galib ölümsüzlük nektarı Arşanı içib yerinə si-diyyini tökr. Oçırvani onun dalınca qəsa da ona çata bilmir və qılincini ataraq onu yarşıya böllür. Onun aşağı tərəfi yerin altına gedib ilana və həşəratlara çevrilir. Yuxarı hissəsi isə Aya yiksəlib onu örtür. Araxa ölöndə üç ildən bir, ayı isə ildə üç dəfə udacağını bildirir. Ay və Güneş tutulmaları zamanı Araxanın onları ududuğun inanılır. Araxa haqda mif kalmış inan-cı izah edir [22, s.94].

Antik dünya mifologyasında: Heyat ağacının qadın ilahəsi kimi təsəvvür edilməsi qədim Misir təsviri sənətində yer almışdır. Heyat ağacının yuxarısına çıxan və "dərinliklərin suyu" kimi çıxış edən səmavi ölümsüzlük suyudur. İsidlə bağlı təsvirlərdə bəzən Nut və

ya Xator yanındakı insana həyat ağacının budığından axan həyat şirəsini itirirler. [23, s.319]. Ambroziya Yunan mifologiyasında Olimp al-lahlarına ölümsüzlük və əbədi gənclik bəxş edən iki idi [23, s.54]. Amrita Hind mifologiyasında ölümsüzlüğün ilahi içkisi idi. Amrita haqda təsəvvürlər soma haqda təsəvvürlərlə bir-başlıdır. "Riqveda"da *Soma* şirəsi fövgəltəbi güc və ölümsüzlük bəxş edən allahların içkisi kimi qiymətləndirilirdi. Epik ədəbiyyatda Amrita ilə *Soma* anlayışları bir-birini avaz edir. Amritanın əldə edilməsi ilə bağlı inisii mifləri Somanın uğurlanması ilə bağlı braxman əfsanələri ilə səsşşir. Qarudanın Amritanın uğurlaması mifida qadımdır. Bu mif qartal İndranın Soma-nı uğurlaması ilə bağlı vediyi mifli ilə genetik cəhatdan alaqardارد. Görünür, o müaddəs içkinin uğurlanması haqda mifin Hind-Avropa variantına və ümumiyyətlə, "dirilik suyu" nun əldə edilməsi ilə bağlı geniş yayılmış miflərlə variantlaşır. "Mahabbarata"da deyilir ki, Qarudanın anası Vinatunun ilanların əsirliyindən qurtar-maq üçün onların tələbi ilə allahlardan Amritanı getirməli idi. O, İndranın rohborları etdiyi al-lahlar ordusunu aldadaraq, günəşin simvolu olan fırıldanın təkərdən keçrək, Amritunu qoruyaq iki ajdəhanı öldürərək onu əldə edir. Sonra Indra ilə sazış bağlayaraq, Amritunu geri qaytarmasına köməklik edəcəyini bildirir. Qaruda Amritunu ilanlara verdikdən sonra onlara Amritunu içməzdən avval ritual yuyunmali olduqlarını bildirir. Onlar yuyunma ritualını yerinə yerdirdikləri zaman İndra Amritunu uğurlayıb yenidən göyo appear [24, s.58].

Natika. Yakut və Altay dastanlarında dirlilik suyu ilə antik dünya mifologiyasındaki dirlilik içkilişlərin oxşar cəhəti hər ikisinin ilahi mənşəli olmasındır. Onları forqləndirən cəhot isə Yakut və Altay dastanlarında dirlilik suyunun döyüşən bahadırı güc-qüvvə və ölümsüzlük vermek üçün nəzərdə tutulmasıdır. Bundan başqa, Yakut və Altay dastanlarında dirlilik suyu "dərinliklərin suyu" kimi çıxış edən səmavi ölümsüzlük suyudur. İsidlə bağlı təsvirlərdə bəzən Nut və

ӘДӘВІҮҮТ

1. Н.В.Емельянов. Сюжеты якутских олонхо. М., Изд. «Наука», 1980.
2. А.Е.Кулаковский. Материалы для изучения якутских верований. Записки Якутск. Госд. О. Книга 1, 1923.
3. Дысыр Боргын. Олонхо. Дьюкусский: Бичик, 2009.
4. Нюргун Ботур Стремительный. Якутское олонхо. Якутск: Як. кн. изд-во, 1975.
5. Саха остуорылалара (Якутские сказки). Якутск, 1954,
6. Могучий Эр Соготх. Якутский геронический эпос. Новосибирск, «Наука», 1993.
7. Якутские сказки /Сост. Д.К.Сивцев. Суорун Омоллоо, П.Е.Ефремов. Якутск: Кн.Издательство, 1990.
8. В.Я.Прони. Исторические корни волшебной сказки. М., Лабиринт, 2010.
9. Казахский фольклор в собрании Г.Н.Потанина. Алма-ата: Изд. АН, Казах. СССР, 1972.
10. С.Шапок. Исследования и материалы шаманства в Сибири. Записки Русского Географического Общества. 2 книжка, 1864.
11. B.Ögel. Türk mitolojisi. 2c. Ankara, 1995.
12. Образы народной литературы тюркских племен, изданные В.Радловым. Часть IX. С-П., 1907.
13. Н.П.Дырникова. Материалы по шаманству у телеутов. Сборник Музея антропологии и этнографии, т.Х. 1931.
14. Н.Я.Иникифоров. Аянский сборник. Собрание сказок алтайцев. Горно-Алтайск, Ак-Чечек, 1995.
15. В.А.Бурников. Традиционные представления хакасов о душе. Археология, этнография и антропология Евразии. 2007, I (29).
16. П.Остриков. Народная литература кабардинцев и ее образцы // Вестник Европы. 1879. Т.4, Кн.89.
17. Нарты. Геронический эпос балкарцев и карачаевцев. М., 1994.
18. Ögel B. Türk mitolojisi. I c. II пағыр. В., "М.В.М", 2006.
19. Altay-Türk destançılık geleneği ve Maaday-Kara destanı. Dr. Selahaddin Bekki. Ankara. 2002, Yeni Türkiye Yayınları.
20. Абай Гесэр-Хубун (Экирт-Булагатский вариант). Часть 1. Улан-Удэ.1961.
21. Т.М.Михайлова. Из истории бурятского шаманизма. Улан-Удэ, 1980.
22. Борджанова. Калмыцкая обрядовая поэзия. Интернет.
23. Donna Rosenberg. Dünya mitolojisi. Büyük destan ve söylenceler Antolojisi. 3 Baskı. İmge kitabevi. 2003.
24. Э.И.Темкин, В.Г.Эрман. Мифы древней Индии. М., Г.Р.В.Л.И. «Наука», 1982.

THE WATER OF LIFE IN THE YAKUT AND ALTAI EPICS

Summary

The article examines the revival motive of the fairytale and epic character. In the Yakut magic fairy tales and in the heroic olonho the revival motive of the main character hero is the traditional elements of the plot. The article deals with the archaic motif of activity of hero as an archetype in the Yakut magic fairy tales, olonho and in the Altai epics in comparison with materials of world folklore. The aim of the research is to show the artistic image of the archaic motives in the Yakut olonho and in the Altai epics of the mythological and poetic context. The objectives of the study are to determine the role of archaic motives in the formation and development of the epic. In writing the article we have used the comparative-typological method of folklore study.

Key words: White milk lake, the tree of life, revival, living water

ЖИВАЯ ВОДА В ЯКУТСКИХ И АЛТАЙСКИХ ЭПОСАХ

Резюме

В статье рассматривается мотив оживления сказочного и эпического героя, оживление богатыря с помощью живой воды как архангельский сюжетный мотив в якутском и алтайском эпосе. В якутских волшебных сказках и геронических сказаниях олонхо мотив оживления главного героя является традиционным сюжетообразующим элементом. В статье рассматривается архангельный мотив деятельности героя как архетипа в якутских волшебных сказках, олонхо и алтайском эпосе по сравнению с материалами мирового фольклора. Цель исследования – показать художественный образ архангельных мотивов в якутском олонхо и в алтайских эпосах мифологического и поэтического контекста. Задачи исследования – определить роль архангельных мотивов в формировании и развитии эпоса. При написании научной статьи использован сравнительно-типологический метод изучения фольклора.

Ключевые слова: Белое молочное озеро, дерево жизни, оживление, живая вода